



Vətəndaşlar dövlət başçısına minnətdarlıq edirlər



“Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq”

Əvvəli 1-ci səh.

Ulu Öndər Heydər Əliyev yolu təkə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirik. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarlıq, cənab Prezident!”

Polşa Respublikasının Varşava şəhərindən, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri **Xəlil Həsənov**, Polşa Azərbaycanlıları Şurasının rəhbəri **Fərid Cəfəli** və **Hüseyn Əsədli**, **Həzi Rəhimli**, **Teymur Məmmədov** yazırlar: “Hörmətli cənab Prezident, 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı hərəmlərinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizə nəticələndirəcəkdir.

Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik.”

Ağdam rayonu, Çullu kənd sakini **Yavər Cəfərov**: “Hörmətli cənab Prezident, Ulu Öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik təbiiyyətində əvəzsiz rol oynayır, vətəndaşlarımızı Vətən sevgisi aşılayır. Sizin çıxışlarınızı da izlədikdə qəlbində Vətən sevgisi alovlanan Lider görürük. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səv verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var. Mən də çağırışınıza qoşularaq orduya yazılmağım üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazırım. Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyirik. Allah Sizi qorusun.”

Beyləqan rayonundan **Rafiz İsmayilov** yazır: “Hörmətli cənab Prezident, dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və sırası əsgəriniz kimi Sizin üzəgörmə siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşməne layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimiz üçün qururlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk.”

Bakı sakini **Sevda Rzalı**: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iri-çaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşməne layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. İnandırıcı ki, düşmən ölkənin təxribatlarının qarşısını Sizin rəhbərliyinizlə alacağıq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. İşğal altında olan torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs əməlidir. Bu işdə hər zaman Sizinləyik, canımızdan, qanımızdan keçməyə hazırıq. Düşmənin bizim birliyi-mizin, həmrəyliyi-mizin qarşısında dayana bilməz. Yaşasın Azərbaycan!”

Bakı şəhəri, Bineqədi rayonundan **Yeganə Əsgərinin** məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də atəşə rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələ-

rinin mövqelərinə hücum etməsi ölkəmizdə əsl Ali Baş Komandan - xalq, ön və arxa cəbhə birliyi, vətəniyyətində gətirib çıxardı. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandan, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiklərinizi və Sizin ətrafınızda sıx birlişdiklərinizi bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduqlarını bildirdi. Heç bir daxili və xarici güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyi-ni şübhə altına ala bilməz.”

Laçın rayonundan **Ağasif Ələkbərov**: “Hörmətli cənab Prezident, ölkəmizi çoxsaylı təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Sizin ölkəmizdə epidemiyaların geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqlicə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu beladan minimum zərərle qurtulacağıq. Biz həmişə Sizinləyik. Biz birlikdə güclüyüq.”

Quba rayonu, Zərqova kəndindən **Səfər Bayramov** yazır: “Hörmətli cənab Prezident, müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilmiş, yeni “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində azmətinli ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayonunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binasının açılışı olub. Əziz Prezidentimiz, kəndlərimiz də Sizin qayğısından kənardə qalmayıb. Bu yaxınlarda yaşadığımız Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayonumuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu məktubu Tovuz istiqamətində döyüşlərin gəldiyi bir vaxtda yazıram. İnandırıcı ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz olan Şuşada qələbə bayramını qeyd edəcəkdir.”

Goranboy rayon sakini **Müslüm Mustafayev**: “Çox hörmətli cənab Prezident, mən Sizə cəbhə bölgəsində olan Goranboy rayonundan yazıram. Məlum olduğunuz kimi, bu günlərdə üzəndirə düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələr məruz qaldı. Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminlik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin şəhifələrinə qızıl hərflərlə yazılacaq. Sumqayıt şəhərindən **Ramal Bağirovun** məktubunda deyilir: “Hörmətli cənab Prezident, dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus təmiz nəzərdə alınmışdır. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önleyici təd-

birilər, əlbəttə ki, xalqımızı bu beladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət işlərini işləyənlərə, istərsə də işçilərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, mən də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatına da layiqli cavab vermiş və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradətinə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazırım.”

Bakı şəhərindən **Cəmil Qurbanov** yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ümumdünya böhranına çevrilmiş COVID-19 ölkəmizdə qarşısını alması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədyönlü siyasət xalqımızı bu ağır beladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə apardığınız müdrik siyasət beynəlxalq ələmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Bütün dünyanın COVID-19 pandemiyası kimi dəhşətli balaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi, mənfur düşmənin öz çirkin xislətinə əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasını, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsini öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşa tıbb işçilərimizə, eyni zamanda düşmənlə üz-üzə dayanacaq şanlı Azərbaycan Ordusuna təşəkkürümü bildirirəm.”

Salyan rayonunun Kürsəngi kənd sakini **Böyükqaya Məmmədovun** məktubunda deyilir: “Hörmətli cənab Prezident, son illər Sizin rəhbərliyinizlə ölkəmizdə içməli və suvarma su infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr sudan əziyyətli çəkin kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına zəmin yaradır. Son vaxtlar yaşadığımız Kürsəngi kəndində yaranmış su qıtlığının qısa müddət ərzində aradan qaldırılmasına, kənd sakinlərinin su ilə təmin olunmasına görə Sizə təşəkkür edirəm. Əminlik ki, bölgələrdə yaşayan əhalini keyfiyyətlə və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə görülən işlər öz töhfəsini verəcəkdir.”

Bakı şəhərindən **Röyal Hacıyev**: “Hörmətli cənab Prezident, bir Azərbaycan gənci kimi hər zaman Sizin yanınızdayam, yürütdüyünüz siyasəti dəstəkləyirəm. Daxili və xarici düşmənlərdən Vətənimizi, dövlətimizi, ölkə başçımızı qorumaq üçün biz gənclər canımızdan da keçməyə hazırıq. Məlumunuz olduğu kimi, son zamanlar mənfur qoşunlarımız tərəfindən Milli Ordumuzun əsgər və zabitləri ağır artilleriyadan atəş açılaraq şəhid edilməsi, torpaqlarımıza düşmən tərəfindən təcavüzə cəhd edilməlidir. Lakin Milli Ordumuz tərəfindən düşmən layiqli cavabını almışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz gənclər daim Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın yanındaydıq və hər zaman Sizin “hücum” əmrinizə hazır vəziyyətdə gözləyirik.”

Samux rayonundan **İlahə Qurbanova** yazır: “Hörmətli cənab Prezident, bu günlər ölkəmizdə baş verən hadisələr hər birimiz həyəcanla izləyirik. Ancaq əminlik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacağıq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımızda Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq.”

Əvvəli 1-ci səh.

Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu var. Sadəcə olaraq, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzlü tam təmin edə bilirdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu dözülməzdir. Biz suyu itiririk. Beləliklə, əkin sahəsinə, insanın evinə çatdır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməkətumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə bütəcəsinə təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner

buğda alır. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yeni bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilmərikmi? Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik.”

Hazırda aqrar sektordə təsərrüfat fəaliyyətinin ən qızın dövrüdür. Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Bu və digər çətinliklərin tezliklə aradan qaldırılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış komissiya müvafiq tədbirlər görür, qurumların fəaliyyəti əlaqələndirilir. Mövcud su ehtiyatlarının ədalətli bölünməsi üçün 53 rayon üzrə 580 mindən çox suvarma qrafiki tərtib olunub və Kənd Təsərrüfatı Nazirliyi-

nin sayında yerləşdirilib. Qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri həyata keçirilir. Daxil olan müraciətlər təhlil edilir və baxılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilir. Həmçinin fermerlərin müraciətləri ilə bağlı müvafiq komissiyaya hər gün operativ məlumatlar göndərilir və problemlər aradan qaldırılması üçün yerlərdə Meliorasiya və Su Təsərrüfatı ASC və yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərilir. Görülən tədbirlərin əsas məqsədi dəyər zəncirinin bütün mərhələlərində, yeni suyun sututurlarda toplanması, kanallarla nəqli və əkin sahələrinə paylanmasında səmərəliliyin təmin olunmasıdır.

Həyata keçiriləcək çoxsaylı tədbirlər sırasında kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması, suvarma suyundan güzəştli istifadə

ilə bağlı yeni mexanizmin hazırlanması və s. də dayanır.

Dövlət fermerləri, sahibkarları stimullaşdırmaq üçün geniş proqramlar icra edir, onlara subsidiyalar, güzəştli kreditlər verilir, texnika, gübrə, yanacaq təminatı həyata keçirilir. Torpağın suvarılması, suyun düzgün bölünməsi ilə bağlı nəzərdə tutulan və artıq icrasına uğurla başlanan işlər də, şübhəsiz ki, müsbət nəticəsinə göstərəcəkdir. Bir sözlə, dövlətin aqrar sahəyə, nəticə etibarilə ölkədə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində ardıcıl dəstəyi davam edir. Sözügedən müşavirədən bir gün sonra Prezidentin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarna dövlət bütəcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam da bu sahəyə növbəti dəstəyin təzahürüdür.

Flora SADIQLI,
“Azərbaycan”

Xarici ölkələrdə ermənilərin təxribatçı fəaliyyəti ilə qarşılaşan diplomatik nümayəndəliklərimizin və konsulluqlarımızın rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmalarn üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diaspora İşləri Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.

Videokonfrans iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistanın bu il iyulun 12-də iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatına və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən beyanatına və fəaliyyətinə təx-

naraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşısını aldığı və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycan haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd edib. Nazir xarici ölkələrdə erməni daşnaklarının üzündə terror elementlərinin ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verib. Dövlətimizin hər zaman olduğu kimi soydaşlarımızın yanında olduğu vurğulanıb və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımi yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verilib. Nazir təxribatçı törəndərlərin müvafiq hüquqi məsuliyyəti cəlb edilməsinin vacibliyini vurğulayıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin nəzarəti altında olduğunu qeyd edib. Erməni radikal qüvvələrinin vandalizmi nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə ünvanladığı müraciətinin qəlbində Vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarıq olduğunu vurğulayan Hikmət Hacıyev bu müraciətdə QHT və insan hüquqlarının

müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırış aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.

Azərbaycan Respublikasının Diaspora İşləri Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspora fəallərinin Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğulayıb. Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı heqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.

Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat veriblər. Videokonfrans iştirakçıları diplomatik nümayəndəliklərinin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyəti cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov vəziyyətin nəzarətdə saxlanılmasına və məlumat mübadiləsinin aparılmasına üçün bu kimi videokonfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd edib. Diplomatiya nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olunan nəticələr barədə mərkəzi məlumatlandırmaq tapşırılıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ermənilərin son təxribatları ilə bağlı müzakirələr keçirib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Ermənistanın son hərbi təxribatı, dünya ölkələrində yaşayan azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı videokonfrans formatında müzakirələr keçirib. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Müzakirələrdə komitə sədri Səməd Seyidov Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücumu keçməyə cəhdini qətiyyətlə pisləyib. Bir sıra ölkələrdə Ermənistanın təxribatına etiraz edən azərbaycanlılara qarşı ermənilər tərəfindən edilən hücumların, bu cür vandalizm aktlarının söz azadlığı, azad toplaşma kimi fundamental insan haqlarının pozulmasına yönəlməsi adından olduğunu bildirib.

Müzakirələrdə komitə üzvləri ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində

yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan azərbaycanlılardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum ediləndən sonra, bu cür millətçi təzahürlərinin erməni ölkələrinin cəmiyyətləri üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib. Qeyd edilib ki, dinc nümayişçilərə yönətilən hücumların qarşısını almaq üçün təsiri tədbirlərin görülməsi qaçılmazdır. Komitə üzvləri adıçəkilən şəhərlərə yanaşı, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland, Rusiya və Avstraliyada yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş təxribatçı hücumlardan kəskin şəkildə narahat olduqlarını ifadə ediblər. Bu təxribatları törədən ermənilərin arxasında mütəşəkkil qrupların, dəstələrin dayandığı qeyd olunub və

bildirilib ki, növbəti təxribatların qarşısının alınması istiqamətində fəal addımların atılması çox vacibdir.

Bununla yanaşı, qeyd edilib ki, erməni diasporunun təxribatları məqsədyönlü xarakter daşıyır. Bu addımlar Azərbaycanın nüfuzuna, həyata keçirdiyi irimiqyaslı layihələrə xələl gətirmək, ölkənin haqlı mövqeyinə, fəaliyyətinə kölgə salmaq və dünyada Azərbaycanı qarşı mənfədi rəy yaratmaq məqsədi güdür.

Yekunda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi vandalizm aktlarının saxlanılmasına və məsuliyyətə cəlb olunmasına üçün müvafiq tədbirlər görməyə, bu cür halların təkrar baş verməməsi və soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi işlər görməyə çağırıb.



XIN: "Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur"

Bezi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna müzdlularının Ermənistan-Azərbaycan münabiqəsində Azərbaycan tərəfindən vurulmuş qayğılara bərdə xəbər yayılıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı sualı cavablandıran Azərbaycanın Xarici İşlər

Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: "Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin

hərbi təxribatlarının qarşısını almaq, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur. Məlum olduğu kimi, Ermənistan Azərbaycanı qarşı yürütdüyü

təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən müzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqət yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar".

Ottavada Ermənistanın hərbi təxribatlarına etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib



Kanadanın paytaxtı Ottava şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Ottavada fəaliyyət göstərən azərbaycanlı icması təşkilatçılığı ilə reallaşan etiraz yürüşünün məqsədi Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verənləri yerli ictimaiyyətin diqqətinə çatdırmaq olub. Azərbaycanın

üçrəngli bayraqlarının və müxtəlif şüarların yazıldığı posterlərin bərkidildiyi avtomobillər Ottavanın küçələri və prospektləri ilə hərəkət edərək, Kanadanın parlament, senat, Xarici İşlər Nazirliyi, xarici ölkələrin səfirliklərinin, o cümlədən Ermənistan səfirliyinin binalarının, ölkənin Baş Nazirinin iqamətgahının önündən keçib.

Aksiyanın sonunda soydaşlarımız əlində Azərbaycanın və Kanadanın dövlət bayraqlarını tutaraq "Qarabağ

Azərbaycanıdır", "Ermənistanın təcavüzkar siyasətinə son!", "Kanada indi hərəkət keçməlidir!" və sair şüarlar səsləndirilib. Aksiya iştirakçıları Kanada hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə vacib addımların atılmasını tələb ediblər.

Hər kəsə belə ömür nəşib olmur

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabının ev-muzeyi onlayn fəaliyyətini genişləndirməkdədir

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ideyaları bütünlüklə Azərbaycanı, türk dünyasını nurlandırır. Görkəmli ictimai xadim Həsən bəy Zərdabi kimi şəxsiyyətlər milli özünüdərk və ideologiyanın formalaşmasında çox mühüm rol oynayıb. Naşir, ədib, ideoloq xalqımızın önündə elə bir mənəvi məşəl alovlandırır ki, işığı zaman keçib tarixlədikcə, daha da gur yanır. O, Azərbaycan maarifinə, mədəniyyətinə, mətbuatına bir günəş kimi doğaraq xalqımızın mənəvi dünyasını ziyayə qorq etdi. Həsən bəy həqiqi xalq xadimi, millət aşığı idi.



aparılması haqqında" imzalandığı sərəncamların icrası ilə əlaqədar bu müqəddəs məbəddə əsaslı təmir və bəddii tərtibat işləri aparılıb, ekspozisiya tamamilə yenidən qurulub: "Hər iki sərəncam milli mətbuatımızın yolunda ömrünü şam kimi ərindən Həsən bəy Zərdabi şəxsiyyətinə, onun qiymətli irsinə verilən çox böyük dəyərlər yanaşı, həm də zərədlərə, bütün zərədbisəvərlərə verilən əvəzsiz töhfədir..."

Muzeyin fondunda Həsən bəy Zərdabının ədəbi-ictimai fəaliyyətinə, eləcə də ailə üzvlərinin həyatına dair 500-dək qiymətli eksponat saxlanılır. Direktor qeyd etdi ki, eksponatlar iki otaqda "Sən xalq üçün işlə, xalq da sənə qədrini bilir, bunun üçün əvvəlcə xalqın elimadını qazanmaq lazımdır", "El üçün çalışın həmişə yaşayın", "Maarifdən, elmdən məhrum bir xalq işqdan məhrumdur", "Mən bütün gücümü avamlıq zülməti aləminə işıq şüaları gətirməyə sərf etmişəm", "Kitab bəşəriyyətin ən böyük kəşfidir", "Bu səmən, ey dahi, o tabut qucağında", "Oql və elm ilə insan tamam dünyanı təsərrüf edə bilər", "Öz ləyaqətinə qoru və başqalarının da ləyaqətinə hörmət et" kimi dəyərli, müdrik, aforizmlə çəkilmiş fikirlərdən ibarət lövhələrdə nümayiş etdirilir. Milli mətbuatımızın 145 illik yubileyi əfəsinə bütün zərədbisəvərlər də bəzən özəl xəbərlə sevinirlər. Azərbaycan Prezidenti İlham Əliyev 30 iyun 2020-ci il tarixdə "Azərbaycan milli mətbuatının 145 illik yubileyini keçirilməsi haqqında" Sərəncam imzaladı. Bu sərəncam Həsən bəy Zərdabının adına, mətbuatımızın tarixi missiyasına verilən dəyərini, qiymətini bariz nümunəsidir. Vəfa Bayramova dedi: "Azərbaycan mətbuatına, milli-mənəvi dəyərlərimizə verdikləri yüksək qiymətə, ölkəmizin mədəni irsinin qorunması və dünya səviyyəsində tanınması sahəsində misilsiz xidmət

Hər hansı bir sahədə uğur qazanmaq mümkündür. Lakin cəmiyyətin həyatının bütün sahələrini dərinlən bilmək, alim, jurnalist, biolog, yazıçı, tədqiqatçı, xəyriyyəçi, siyasətçi kimi tanınmaq isə heç də hər ziyalıya nəşib olmur. Yaşadığı dövrdə, keşmə-keşli həyatında daim təqiblərə, təzyiqlərə məruz qalan, sovet dövründə irsinin təbliği, demək olar ki, qadağan olunan bu dahi şəxsiyyət Azərbaycanca müstəqillik günəşinin doğmasından sonra layiq olduğu qiyməti aldı. Xalqın, millətin gələcəyi uğrunda göstərdiyi misilsiz xidmətləri Həsən bəy Zərdabi üçün əbədi həyat vəsiqəsi oldu.

O, bütün həyatını xalqın qəflət yuxusundan oyanmasına, savadlanmasına, tərəqqi və inkişafına həsr etdi. Ömrünü, zəkasını, ürəyinin hərətini xalqın maariflənməsi yolunda sərf etdi, çox ağır məhrumiyyətlərə üzlaşdı, amma yorulmadı! Çünki tuduğu yolun, gördüyü işin haqq olduğuna ürkədən inanırdı.

Azərbaycan dövləti və xalqı milli müstəqilliyini öten əsrin 90-cı illərində bərpa etdikdən sonra Həsən bəy Zərdabi daha çox oxundu, tanındı və sevilirdi. Adının və ideyalarının əbədiləşməsi üçün az iş görməyən milli ideoloqun anadan olduğu Zərdab rayonunda neçə ildir ki, ev-muzeyi fəaliyyət göstərir. Bu muzey 2005-ci ilin may ayında istifadəyə verilib, 2006-cı ilin yanvarından isə rəsmi fəaliyyətə başlayıb. O gündən muzey zərədbillər, eləcə də rayona ayıq basan hər bir kəs üçün müqəddəs ziyarət yerinə çevrilib.

Muzeyin direktoru Vəfa Bayramova onlayn formatda bizimlə söhbətində bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli "Həsən bəy Zərdabının 170 illik yubileyini keçirilməsi haqqında", eləcə də 19 iyul 2012-ci il tarixli "Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bəddii tərtibat işlərinin

lənə görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman minnətdar olmalıyıq".

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi xalq təmənnasız xidmətinə yönünü və məcrasını göstərdi. Ona görə də qədrilən xalqımız böyük mütefəkkirin adını daha yüksəkələrə qaldırıldı, dövlətimiz isə xatirəsini əbədiləşdirdi.

Artıq on beş ildir ki, Həsən bəy Zərdabının doğulub-boya-baş çatdığı Zərdabda onun adını daşıyan muzey mənəvi dəyərlər xalq məhəbbətinin şahidinə çevrilib. Bu müqəddəs ocağı ziyarət etmək karantin günlərində mümkün olmasa da, muzeylə onlayn tanışlıq mümkündür. Son vaxtlar burada bir-birinin ardınca təşkil edilən video-konfranslar da məhz bu irsin milli mətbuatımızın inkişafında oynadığı mühüm rolunu həsr edir. Həsən bəy Zərdabi irsinin Təşəbbüs Qrupunun yaradılması da bu məqsədi daşıyır. Təşəbbüs qrupunun rəhbəri Seymur Bayramovun açıqlamasına əsasən, Həsən bəy Zərdabının doğum günü münasibəti ilə "İrsə sevgi və hörmət" şüarı altında 28 iyun - 5 iyul tarixlərində Həsən bəy Zərdabi Həftəsi keçirilib: "...Daha sonrakı həftə tədbir Zərdab rayonunda davam etdirildi. Bu günə qədər artıq dörd videokonfrans təşkil olunub". İlk videokonfrans iyunun 29-da Həsən bəy Zərdabi irsinin Təşəbbüs Qrupunun facebook səhifəsində gənclər təşkilatları ilə birgə keçirilib. "Həsən bəy Zərdabi irsinin təbliği, maarifçilik əməllərinin və milli-mənəvi dəyərlərin qorunmasında mətbuat və sosial şəbəkənin rol" olan ikinci onlayn konfrans isə Azərbaycan və Türkiyə millət vəkili, gənclər təşkilatları, ziyalılar, eləcə də QHT təmsilçilərinin iştirakı ilə olub. "Konfrans za-

mani Türkiyənin Karaman şəhərində Həsən bəy Zərdabi parkının salınması, irsin innovativ və sosial şəbəkə vasitəsi ilə geniş təbliği, bir neçə dillərdə sayın yaradılması təklif olunub", - deyir muzeyin direktoru sözüncə davam edərək bildirir ki, Türkiyənin universitet və qeyri-hökumət təşkilatlarının Həsən bəy Zərdabi barədə məlumatlandırılacağı və təbliği olunacağı da orada qeyd edildi: "Konfrans iştirakçıları Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanması ölkəmizdə mətbuatı yüksək dövlət qayğısının daha bir bariz nümunəsi olduğunu vurğuladılar. Layihə çərçivəsində 2-3 iyul 2020-ci il tarixlərində keçirilən onlayn konfranslarda Həsən bəy Zərdabi irsinin Təbliği Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, professor Jalə Əliyeva, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Bəhriz Məhərrəmov, Həsən bəy Zərdabi nəslinin davamçısı, iqtisadçı alim Nüsrət Məlikov, Əməkdar müəllim Ömər Tarverdiyev, "Ökinci" qəzetinin baş redaktoru İsməddin Əhmədov, Nigeriya, Ukrayna, Rusiya, İspaniya, Almaniya, Polşa, Belçika və Fransada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, media və informasiya agentliklərinin nümayəndələri iştirak etmişlər".

Həmin tədbirlərdə bir daha vurğulanı ki, Zərdabi irsinin dünya miqyasında daha yeni vasitələrlə təqdim olunması, müxtəlif dillərə tərcümə edilməsi, həyatının, yaradıcılığının geniş şəkildə təbliği məqsədilə filmin çəkilişi və geniş ictimai auditoriyalarda, beynəlxalq mətbuat orqanlarında informasiyaların yayımlanması istiqamətində işlər davam etdiriləcəkdir.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Gədəbəyin sərhəd kəndlərinin sakinləri göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq edirlər

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev son vaxtlar Ermənistan silahlı qüvvələrinin fəallaşmasını düşmənin növbəti təxribatı kimi qiymətləndirərək rayonun sərhəd kəndlərində vəziyyətlə yerində tanış olmaq üçün təmas xəttində yerləşən kəndlərin aqsaqqalları ilə görüşmüşdür. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak etmişlər.



Keçirilən görüşlərdə icra başçısı qeyd etmişdir ki, sərhəd bölgəsində yaşayan sakinlər dövlətin və rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Düşmənlə birbaşa təmasda olan kəndlərimizdə mətin dayanmaq, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən və insanlara qayğı ilə yanaşmaq hər bir dövlət memurunun borcudur. Prezident İlham Əliyevin sərhəddə yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bunun Gədəbəydə də icra olduğunu diqqətə çatdırıb.

Kənd aqsaqqalları ilə səmimi söhbət zamanı iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərini ələ keçirmək cəhdinin qarşısını uğurlu əməliyyat nəticəsində

müvəffəqiyyətlə alındığı qeyd edilib. Azərbaycanın igid, mərd oğullarının düşmənlə iylıq cavab verməklə bu xalqın hər zaman vətənpərvər olduğunu bir daha nümayiş etdirdikləri diqqətə çatdırılıb. Tovuzda Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərin hər birimiz üçün əziz olduğu qeyd edilərək qəhrəmancasına həlak olan bütün Vətən oğullarına Allahdan rəhmət dilənib.

Görüşlərdə o da vurğulanı ki, Ali Baş Komandan İlham Əliyevin "İrəli" əmrinə hazır olan Silahlı Qüvvələrimiz torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə qorumağa, sakinlərin təhlükəsizliyini tam təmin etməyə qadirdir. Eyni zamanda belə bir həssas məqamda yayılan dezinformasiyalara birmənalı şəkildə inanmamağın vacibliyi də diqqətə çatdırılıb. Həqi-

qəti əks etdirməyən məlumatların paylaşılmasında, xüsusilə də hərbi texnika və canlı qüvvələrimiz barədə məlumatlarda daha diqqətli olmaq tövsiyə edilib. Bu cür məlumatların istər sosial şəbəkələrdə paylaşılmasının, istərsə də telefonda danışılmasının düşmən kəşfiyyatı tərəfindən ölkəmizə qarşı istifadə olunabilecəyi qeyd edilib.

Kənd aqsaqqalları bildirdilər ki, bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən güclü ordumuz var. Biz ordu-

muza arxalanaraq düşmənlə üz-üzə mətin dayanmışıq. İşğaldan olan kəndlərimizi, torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyən əsgərlərimizin yanında olmağa hər an hazırıq. Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onların qayğıları ilə də maraqlanıb və sərhəddə yaşayan sakinlərin bundan sonra da diqqət mərkəzində olacaqlarını qeyd edib.

S.ƏLİYEV, "Azərbaycan"

Qazaxda uşaq bağçalarının yenidən qurulması davam edir

Bu gün tam əminliklə söyləyə bilərik ki, gələcəyimiz olan uşaqlara bağlı əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevə tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyi tərəfindən uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin uğurla icra olunması, uşaq problemlərinin həllinə yönəldilmiş çoxsaylı dövlət proqramlarının qeyd edilməsi, respublikamızın bütün bölgələrində yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa edilməsi bir daha sübut edir ki, bu sahə prioritet istiqamətlərdən birini təşkil edir.

Dövlət başçısının qayğısı sayəsində ölkəmizdə aparılan abadlıq və quruculuq işləri respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da geniş vüsət alıb. Bu gün böyük bir tikinti məhdəncəsini xatırladın rayonda elə bir sahə yoxdur ki, orada yeniliyin, aparılan tikinti və quruculuq işlərinin şahidi olmayasan. Diqqət çəkən məqamlardan biri isə odur ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlamlıq və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə alması istiqamətində də məqsədyönlü işlər görülür. Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlərin sayı ildən-ilə artır. Hazırda rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-si şəhərdə, 19-u kəndlərdə) 20-sinin müasir tələblər səviyyəsinə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Sevincdirici haldır ki,



ötən illərdə olduğu kimi, bu il də bağçaların tikintisi və ya əsaslı təmir olunması ardicilliyə davam etdirilib. Rayonda təmirə ehtiyacı olan bağçalardan biri də Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır ki, artıq burada da əsaslı təmir və yenidənqurma işləri üçün hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babayev aidiyyəti idarələrin rəhbərləri ilə birlikdə həmin bağçada olmuş, binanın boşaldılması və əsaslı şəkildə yenidən qurulması üçün görülməli işlərə bağlı tapşırıqlar vermişdir. Bağçanın müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulması xəbərini təbriyyətlərin, valideynlərin, eləcə də uşaqların böyük sevinci hissi ilə qarşıladığını qeyd edib. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv adından dövlət başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Kənd aqsaqqalı Cavanşir Rüstəmov da Kosalar kənd yolunun çəkilməsinə, məktəbin və kənddə yerləşən iki uşaq bağçasının yenidən qurulmasına görə sakinlərin arından razılıq edib. O, təmirə ehtiyacı olan bu bağçanın yenidən qurulmasını gələcəyimiz olan uşaqlara yanaşı, Kosalar kənd sakinlərinə olan növbəti qayğı kimi də dəyərləndirib. Bu gün Kosalar kəndinin rayonun ən abad kəndlərindən biri olduğunu qeyd edərkən görülməli işləri yüksək qiymətləndirib.

Daha sonra rayon rəhbəri bağçanın qarşısında yerləşən 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına və kənd əhədlərinin xatirəsini əbədiləşdirən abidələrə baxış keçirib. Mövcud vəziyyətlə tanış olan icra başçısı bu abidələrdə görülməli işlərə bağlı tapşırıqlar verib.

Sabir ƏLİYEV, "Azərbaycan"

İmişli pambıqçısı bu sınaqdan da uğurla çıxmağa çalışır

Müxtəlif səbəblər nəticəsində bölgədə yaranmış su qıtlığı problemi aradan qaldırmaq üçün İmişli rayonunda həyata keçirilən zəruri tədbirlər fermerlərin bol məhsul uğrunda mübarizəsinə qətiyyətlə kölgə salır.



İndi İmişlidə də təsərrüfat işlərinin qızğın çağırır. Rayonun əkinçiləri taxıl biçini kampaniyasına başa vurmuşlar. Cari ilin məhsulu üçün 17152 hektar sahədə taxıl əkilib becərilmişdir. Aqrotexniki tədbirlərə ciddi əməl olunması hesabına zəmilərdə bol məhsul yetişdirilməsi təmin olunmuş, yetişdirilməsi məhsul bir sünbül belə itkiyə veriləndən biçilmişdir. Nəticədə 67109 ton taxıl istehsal olunmuş, zəmilərin hər hektarının orta məhsuldarlığı 39,1 sentner təşkil etmişdir.

Bu il rayonun küncülləri də yaxşı işləyərək tədarük məntəqələrinə 7,8 ton yüksək keyfiyyətli barama təhvil vermişlər. Rayon baramaçılığının növbəti illə hədəfi 10 tondur. Bunun üçün baramaçılığın yem bazasını möhkəmləndirmək istiqamətində tədbirlər görülür.

Pambıq İmişlinin bütün zamanlarda şöhrət mənbəyi olub. Rayon əhalisinin firavan həyatı, xoş güzəranı bu gəlirlə sahənin inkişafı hesabına olub desək, səhv etmərik. Təsədüflə deyil ki, Prezident İlham Əliyevin kənd təsərrüfatında önəmli sahələri, xüsusilə pambıqçılığı, baramaçılığı inkişaf etdirmək barədəki çağırışına İmişli kəndlisi elliklə qoşuldu.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Selim Məhərrəmov:

Dövlət başçısının pambıqçılıq inkişafı yolunda yandığı yaşıl işıq, kənd təsərrüfatının bu strateji sahəsinə dövlət səviyyəsində göstərdiyi qayğı və diqqət İmişli kəndlisinin də fəaliyyət istiqamətini müəyyən etdi. Keçən il rayon üzrə 19706,5 ton, orta məhsuldarlıq 26 sentner olmuşdur. Əlbəttə, bəzi problemlər olmasaydı, heç şübhəsiz daha yüksək nəticə qazanardıq. Cari ilin məhsulu üçün 7919 hektarda pambıq ekmişik. İndi heç cərmədə məsul dövdür. Pambıq kollarında bar orqanları məhz bu dövrdə formalaşır. Mühəssisə olunan su qıtlığı bizim rayonun təsərrüfatları üçün də ciddi problemlər yaradır. Araz çayında suyun səviyyə-

Lazim QULİYEV, "Azərbaycan"

Biz birlikdə güclüyük!

Yoluxma sayında kəskin azalma müşahidə edilir

Pandemiya şərtlərinə bundan sonra da əməl edilərsə, müsbət dinamika davamlı olacaq

Əvvəli 1-ci səh.

Aktiv xəstə sayı 7 365 nəfərdir, onlardan 335 nəfər reanimasiyadadır, 69 nəfər isə sını tənəffüs aparatına qoşulub. Ötən cümə gününə olan məlumata əsasən, 24 saat ərzində koronavirus infeksiyasına 332 yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 virusuna yoluxanlardan 9 nəfəri vəfat edib. Bu gündəlik ölkədə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib.

Ölkəmizdə son bir həftədə gündəlik yoluxma halında azalma müşahidə olunur. İyul ayının əvvəlində gündəlik 500-dən çox yoluxma qeydə alınırırsa, son günlər virusun yoluxduğu insan sayı 400-dən aşağı, sağalanların sayı isə 600-ə yaxındır.

Ölkəmiz virusla mübarizədə irəlidədir

Dünya təcrübəsindən də məlumdur ki, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması elə də asan iş deyil, hətta, sözün əsl mənasında, çox müşkündür. Yaxşıdır ki, dövlətimizin gördüyü qabaqcılıq və zəruri tədbirlər sayəsində biz bu müsbət göstəriciyə nail olmuşuq.

Təəssüf ki, hazırda dünyanın bir çox ölkələrində virus tüğyan edir, inanılmaz sayda insan tələfatına səbəb olur, səhiyyə sahələrini çökündür, iqtisadiyyatın tənəzzülə uğramasına səbəb olur. Amma virusun Uhandən dünyaya ayaq açdığı ilk zamanlardan etibarən Azərbaycanı da infeksiyaya qarşı planlı şəkildə həyata keçirilən işlər ölkəmizi böyük faciələrdən sığortaladı.

Digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına baxanda əminliklə demək olar ki, ölkəmiz virusla mübarizədə çox irəlidedir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət vətənimizdə qlobal pandemiyanın təsirlərini minimuma endirməsinə, belədən az itkilərlə çıxmağımıza şərait yaratdı.

Ölkə rəhbərinin COVID-19-a qarşı apardığı qətiyyətli mübarizə beynəlxalq səviyyədə də təqdir olunur və nümunə göstərilir.

21 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb

Hazırda Azərbaycan bütün imkanlarını COVID-19-a qarşı səfərbər edib, bütün istiqamətlər üzrə onlarla döyüşür. 100 minə yaxın tibb orduası ilə hər bir vətəndaşın sağaldılması, həyata döndərilməsi uğrunda gecə-gündüz mücadilə aparır. Müalicələrin yüksək keyfiyyəti olmasa, qabaqcıl ölkələrdə virusa qarşı keçirilən tədbirlərin ölkəmizdə də tətbiq olunması müsbət nəticəsinə verir. Buna görədir ki, hazırda koronavirus yoluxan 21 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb. Həmçinin tibbi vəsaitlərlə təchizatın yüksək səviyyədə olması, modul tipli xəstəxanaların qısa zamanda istifadəyə verilməsi, ən müasir səviyyəli laboratoriyaların quraşdırılması COVID-19-la uğurlu mübarizə aparmağa imkan verir.

Həkimlərimizin virusa qarşı mübarizəsi, vətəndaşlarımızın sağlamlığı uğrunda fədakarlıq etmələri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onların bu müstəsna fəaliyyəti lazımcına dəyərli hesab edilir.

Xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhəti

Azərbaycanda koronavirusdan daha 535 nəfər sağalıb, 321 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 535 nəfər sağalıb, 321 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxması 8 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 29 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 22 min 82 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib. Aktiv xəstə sayı 7143 nəfərdir. Ötən müddət ərzində 676 min 252 test aparılıb. Dündənki test sayı isə 8433-dür.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımı tədbirlər həyata keçirilir. Eyni zamanda onların sosial təminatları istiqamətində mühüm işlər görülür. Ötən cümə Nazirlər Kabineti Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkdaşlarına aylıq vəzifə (tarif) məaaşının 3 misli məbləğində müddətlə əlavə müəyyən edib.

Xaricdəki vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün çarter reysləri davam etdirilir

Təbii ki, yoluxma sayının azalmasında ölkəmizdəki epidemioloji vəziyyətin təhlilinə əsasən tətbiq edilən karantin rejimi də əsas rol oynayır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində avqustun 5-dək xüsusi karantin rejimi elan edilib. Xüsusi karantin rejimi ilə əlaqədar həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyət tətbiq edilir. Bakı metrosunun fəaliyyəti də dayandırılıb.

Pandemiya dövründə xaricdəki vətəndaşlarımızın ölkəyə gətirilməsi istiqamətində də əsaslı işlər həyata keçirilir və çarter reysləri davam etdirilir. Belə ki, iyulun 24-də AZAL avişirkətinin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatıdan vətənə gətirilib. AZAL-dan verilən məlumata görə, həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünüitibar şərhi ilə olacaqlar.

Xatırladıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılması planı əsasında həyata keçirilir.

COVID-19 bəlasından qurtulmaq mümkündür

Yuxarıda da qeyd etdiyimiz kimi, ölkədə sərt karantin rejimi tətbiq edildikdən sonra COVID-19 virusuna yoluxanların sayında kəskin azalma müşahidə edilir. Xəstəliyin yayılma arealı daraldıqca, sağalanların sayı yoluxanların sayını kəskin üstələyir.

Bununla bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət şöbəsinin müdiri Əvəzi Nəzifə Mürselova deyib ki, fiziki məsafənin qorunması, həmçinin tibbi maska və spirt tərkibli vasitələrdən istifadə ilə müsbət dinamikaya nail olub. Bundan sonra da qaydalar riayət edilməlidir ki, tendensiya dəyişməsin. Nəzifə Mürselova bildirib ki, vətəndaşlar daha da diqqətli olaraq Operativ Qərargahın qaydalarına düzgün əməl etsələr, müsbət dinamika davamlı olacaq.

Bəli, heçqədən də, COVID-19 bəlasından qurtulmaq mümkündür. Qaydalara ciddi riayət etmək xəstəliklə mübarizəni asanlaşdırır, ona qarşı görülən tədbirləri effektiv edir. Səadətə, bir az dözməyə və səbir nümayiş etdirərək qarşımıza çıxan bu təhlükəni də dəf etməyə çalışmalıyıq.

Yasəmən MUSAYEVA, "Azərbaycan"



Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılmasına baxmayaraq, onun fəsadları azalmır. Bəşər övladını yaxalayan bu fəlakət sindromuna qarşı kəskin və əhatəli mübarizə aparan Azərbaycanda dövlət tərəfindən vaxtında lazımı addımlar atılmışdır. Sumqayıtda da insanların sağlamlığının qorunması istiqamətində müxtəlif tədbirlər görülüb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracına da qadağa qoymuşdular. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Bu istiqamətdə atılan bütün addımların nəticəsi olaraq hələ aprel ayında Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması xüsusi əhəmiyyət kəsb etdi.

Apreldə pandemiyanın tüğyan etdiyi bir dövrdə "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edildi və ona Sənaye Parkının rezidenti statusu verildi. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaratdı. İstehsalçıya iqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit də verilib.

Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisənin yaradılması öz investisiya xərcləri 3,9 milyon manat təşkil edir. İstehsal prosesi öcnüvbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində ISO 17050-1 standartlarına uyğun xammaldan birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal edilir. Qeyd edək ki, maskalar qablaşdırılmadan önce xüsusi avadanlıqla əlavə sterilizasiya olunur. İkinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılıb. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarıda tələbatı ödəməyə yönəldilib.

Pandemiya qarşı mübarizədə istifadə edilən digər ləvazimatların istehsalı üçün məkan yene də Sumqayıt seçildi. "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska və tikəş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinəzonların istehsalı müəssisəsinin açılışı bu istiqamətdə atılan addımların növbəti mərhələsi idi.

Tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunur. Maskalar üçqatdır və orta qatı xüsusi süzgeç funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulub. Sonradan fabrikdə mərhələli şəkildə bunun 300 minədək artırılacağı nəzərdə tutulub. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, yaxın gələcəkdə onların sayı 50 nəfərə çatdırılacaq.

"Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətində birdəfəlik istifadə üçün qoruyucu kombinəzonların da istehsalına başlanılıb. Məhsul-



Sumqayıtda pandemiya qaydalarına ciddi riayət olunur



lar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilenden olan toxunmamış parçadan tikilir. Bu isə, öz növbəsində, məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinəzonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğunu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinəzonun istehsalı nəzərdə tutulub. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, burada istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənilmədən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinəzonların ixracı da nəzərdə tutulur.

Ölkə miqyaslı belə bir müəssisənin Sumqayıtda salınmasının əhəmiyyəti böyükdür. Sumqayıtda "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və qoruyucu kombinəzonların istehsalı müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib: "Sumqayıtın sənaye potensialının inkişafı bu gün göz qabağındadır. Sumqayıt ninki Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və həm də müasir sənaye şəhəridir. Çünki bildiyimiz kimi, - bütün yaşlı nəsil bunu yaxşı bilir, - əvvəlki dövrdə Sumqayıtda çox çətin ekoloji vəziyyət mövcud idi. Bu gün yeni istiqamətə verilmiş bütün müəssisələr yüz faiz ekoloji standartlara cavab verir. Buna görə Sumqayıtda indi ekoloji vəziyyət çox yaxşılaşıb və hava da təmizdir. Sumqayıt bu gün parklar, bağlar şəhəridir."

Pandemiya dövründə Sumqayıtda modul tipli xəstəxana da istifadəyə verilib. Müasir avadanlıqlarla təmin edilən xəstəxanada koronavirusa yoluxan yüzlərlə xəstə müalicə alır.

İnsan kapitalının qorunması, sağlamlıq prinsiplərinə riayət edilməsi, karantin rejiminin tələblərinin yerinə yetirilməsi və digər məsələlər hazırkı şəraitdə vacib yaşam kodeksidir. Sumqayıtda karantin rejimi başla-

yandan şəhərdə dezinfeksiya işləri hər gün aparılır. Küçə və prospektlər, mikrorayon və məhəllələr, yaşayış massivləri, qəsəbələr şəhər rəhbərliyinin hazırladığı xüsusi program əsasında pandemiya qaydalarına uyğun aparılır.

Dünyanı bürüyən koronavirus dövründə insanlarla yanaşı, dövlətlərdə bir olmağa, birlikdə mübarizə aparmağa borcludur. Çünki ölkələr bir-birinə yardım etdikdə bu bələdən uzaqlaşmaq və yaxud onun qarşısını almaq mümkünür. Çindən iki dəfə məhz Sumqayıt əhalisi üçün göndərilən humanitar yardım buna canlı sübutdur. Əsasən xüsusi qoruyucu vasitələrdən ibarət olan yardım şəhərdəki tibb müəssisələrinə paylanılıb. Qeyd edək ki, Sumqayıtda dostluq və əməkdaşlıq əlaqələri olan Çin Miennyen və Sian şəhərlərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müvafiq köməyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında həmin şəhərlərdə tibbi ləvazimatlar göndərilmişdir. Humanitar yardıma görə Miennyen sakinləri Sumqayıt Şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu da ünvanlamışdır. Həmin hörmətli əvəzi olaraq onlar Sumqayıt sakinlərinə öz qardaş əllərini uzatmışlar.

Şəhərdə bütün ərazilərdə - küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturmaq, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri dezinfeksiyaedici məhlullarla təmizlənir.

Şəhərdə tibbi-profilaktik tədbirlər ehtat dairəsi daha da genişləndirilib. Hərəkətin intensiv olduğu 50-yə yaxın küçə səhər və axşam saatlarına xüsusi məhlullarla yuyulur. Yaşayış binaları, əhalinin daha çox olduğu ərazilər - ictimai nəqliyyat vasitələri və dayanacaqda həmin qaydada dezinfeksiya edilir. Fəaliyyəti dayandırılmayan mağaza və ticarət obyektlərinə qoruyucu maskalar olmadan daxil olmaq qadağandır. Karantin rejiminin tələblərinə uyğun əllər dezinfeksiya edilir və maskası olmayan şəxsə qoruyucu vasitə verilir. Qapalı mühitdə ticarət müəssisələrində yerdə xət- lənməmiş qaydalarla uyğun ara məsafəsinin gözlənilməsi tələb olunur.

Həftənin şənbə və bazar günləri dezinfeksiya işləri şəhərin kənar hissələrindəki yaşayış məskənlərində də həyata keçirilir. "Sumqayıt stansiyası", "Yaşıl dərə" yaşayış məskənlərində, Corat kəndində və Tağıyev qəsəbəsində yollar dezinfeksiyaedici məhlullarla yuyulur. Sumqayıt Bulvarında da dezinfeksiya işləri aparılır.

Belə çətinliklərin qarşısını lazımcına alınmasında maarifləndirmə işinin aparılması vacib şərtlərdəndir. Bu gün Sumqayıtda onlarca qrup və fərdi olaraq müxtəlif ərazilərdə maarifləndirmə işi aparılır. Əsasən əhlinin sıx olduğu yerlərdə qrup üzvləri insanların karantin qaydalarına şüurlu şəkildə riayət etməyə çağırılır.

Sumqayıtda pandemiya dövründə tətbiq edilən qanunların yerinə yetirilməsində könüllülərin müstəsna xidmətləri var. İctimai nəqliyyatda, bank filiallarının qarşısında, ticarət obyektlərində yüzlərlə könüllü ilə rastlaşmaq mümkündür. Könüllülər yaşlı insanlara yardım edir, onların qarşılaşdıqları problemləri həll edir.

Şəhər icra hakimiyyəti ilə təşkilatlar arasında daim videoəlaqələr saxlanılır, tapşırıqlar verilir və onların yerinə yetirilməsi yoxlanılır. Effektiv iş birliyi bəhrəsində ki, getdikcə Sumqayıtda koronavirusa yoluxanların sayı azalmağa şkalası üzrə gedir.

Bu gün bəşər övladı millətindən, yaşadın asılı olmayaraq hər kəsi vaxtsız yaxalaya bilən vəziyyətdə bir sənərdədir. Buna görə aramızda dolaşan və bizi təqib edən virusa birlikdə qalib gələ bilsək, Prezident İlham Əliyev Nazirlər Kabinətinin 2020-ci ilin birinci yarmilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında bildirib: "Ünvanmalıyıq ki, bu ölümcül virusdur, ölümcüldür... Yaşay baxmır, insanların sağlamlığına baxmır... Bu, ölümcül virusdur, bunu heç kim yaddan çıxarmasın. Ona görə son vaxtlar əlavə tədbirlər görüldü..."

Sumqayıt birlik şəhəridir. Sakinlər əl-ələ verərək pandemiya qaydalarına riayət edərək bu çətin dövrdə də uğurla başa vuracaqlar. İnsan kapitalının qorunması istiqamətində atılan addımlar yaxın gələcəkdə virusla mübarizədə insan övladının qalib gələcəyinə şübhə yaratmır.

Akif ƏLİYEV, "Azərbaycan"



Respublikamızda tətbiq edilən sərt karantin rejimi COVID-19 pandemiyası ilə mübarizədə yaxşı mənada öz nəticələrini vermişdir. Ölkəmizin hər yerində olduğu kimi, Siyəzəndə də tibbi profilaktik tədbirlər davam etdirilir. Rayonda əhalinin sağlamlığı-

nin müdafiəsi ilə əlaqədar mərkəzi küçələr, ictimai iş müəssisələri, təhsil ocaqları, yaşayış binaları dezinfeksiya edilir. Rayon mərkəzində yerləşən şəxsi həyat evləri də qabaqcılıq tədbirlər qismində nəzarətə götürülüb. Həmin həyətlər səhərdən

Siyəzəndə maarifləndirmə işləri davam etdirilir

başlayaraq dezinfeksiya olunur və əhaliyə evdə qalmağa üstünlük verilir. Siyəzəndə fəaliyyət göstərən Operativ qərargah rayon sakinlərinin çağırışlarına həssaslıqla yanaşı və ortaya çıxan problemlər yerində həll edilir.

İctimai nəqliyyat vasitələri də müntəzəm olaraq dezinfeksiya edilərək qısalıqdimli marşrut xətlərinə buraxılır. Rayonda insanların karantin rejiminin tələblərinə ri-

ayət edir, evdə qalmağa üstünlük verilir. Siyəzəndə fəaliyyət göstərən Operativ qərargah rayon sakinlərinin çağırışlarına həssaslıqla yanaşı və ortaya çıxan problemlər yerində həll edilir. Rayonda könüllülük hərəkatını üzvləri bu günərdə daha böyük fəallıq göstərirlər. Yaşlı insanlara

sosial yardım göstərən könüllülər onların qayğısına qalır. Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə əhali arasında və ticarət obyektlərində reydlər keçirilir. Reyd zama-



nı fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək, əhalinin sıx olduğu məkanlarda, apteklərdə və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər


aparıb. Həmçinin aidiyyəti qurumların rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə tövsiyələr verilir. Rayonda maarifləndirmə təkcə mərkəzdə deyil, kəndlərdə də aparılır.

"Azərbaycan"

VƏTƏN SƏNƏ OĞUL DEYİR

Yarı yolda qalan ömür və ya Vətən sevdalısı

Bir neçə ay bundan əvvəl qısa müddətli məzuniyyətə gələndə çay süfrəsi arxasında anası Sevda bacı, dayıları Bayram və Fərhad Hüseyinova, digər yaxınları olanlardan, keçənlərdən xeyli danışmışdılar. Ana böyük qardaşı Bayrama işarə etmişdi ki, mətləbə keçsin. Bayram kişi özünü toplayıb demişdi: "Rəşad, oğul, maşallah, işlərin pis getmir, xoş sorağın gəlir, baş leytenant kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirsən. Eşitdiyimə görə, yaxın vaxtlarda kapitan rütbəsi də alacaqsan. Bütün bunlar anam da, bizi də çox sevindirir. Ancaq bir məsələni də görək unutmayasan. Artıq 28 yaşın var. Sənin tay-tuşların oğul-uşaq sahibidirlər".



kim olacaqsan, Rəşad həmişə deyirdi ki, mən hərbiç olacağam, Vətənin keşiyində duracağam, işğalçı ermənilərin torpaqlarımızdan qovulması üçün döyüşəcəyəm. Bu məqsədlə də o, 8-ci sinfi bitirib, C. Naxçıvanski adına Hərbi liseyində oxumağa getdi, sonra ali hərbi təhsil aldı. Vətənpərvərlik, yurd sevgisi onun qanında, canında idi. Bu yolda da şəhid oldu. Allahdan ona rəhmət diləyirəm".

Orta məktəb yoldaşı Kamran Əhmədov: "8-ci sinfə kimi bir yerdə oxuduq. Bizim hamımızdan çəvik idi. Dərslərini yaxşı oxumaqla yanaşı, idmanla da məşğul olurdu. Sınıf nümayəndəsi idi. Hərbi liseyde oxuyanda eşitdim ki, orada da sinifkomdur. İyul ayında anadan olmuşdu, iyul ayında da şəhidlik zirvəsinə yüksəldi. Fəxr edirik ki, onunla bir sinifdə oxumuşam. O, həmişə qəlbimizdə yaşayacaq".

Şəhid Rəşad Mahmudovun doğulduğu, boya-başa çatdığı kənd Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərova gətirdi. Kənd rayon mərkəzinin lap yaxınlığında yerləşir. Rəşadın bir vaxtlar yaşadığı evin darvazası taybatay açıq idi. Qapının hər iki tərəfindən Azərbaycan bayrağı asılmışdı. Həyətdəki talvarın altında qoyulmuş stullarda oturan qadın-uşaq bizi görcək evə çəkildilər. Tanış olduqdan sonra gəlişimin məqsədini bildirdik. R. Mahmudovun keçdiyi həyat yolu barədə dayıları ətraflı məlumat verdilər. Anası Sevda xanımın söhbət etmək istədiyimizi bildirdikdə icra hakimiyyətinin işçisi M. Cəfərova: "Dindirməyin, yene qan ağlayacaq, - dedi. - Dəfn zamanı onu pambıq tarlasından - becərmə sahəsindən götürəndə elə burada çəkdiyi nalə indi də qulaqlarımızdadır. - Sonra da əlavə etdi: - Ordumuz ana nələsinin nə olduğunu o mənfur düşməne göstərəcək! Mürdərək birtəfəlik Qarabağdan - müqəddəs torpaqlarımızdan qovulacaq! Məsələ hələ də, müvəqqəti ovunan ananı narahət etməyək". Biz də Mirzə müəllimlə razılıq etdik.

Haqqında söz açıldığında Rəşad Rəşid oğlu Mahmudov Tovuz təxribatı zamanı üzündən qonşularımızın xəyanəti nəticəsində ömrü yarıda qırılmış, şəhidlik zirvəsinə ucalmış 12 nəfər Vətən sevdalısından biridir. Doğrudan da, torpaq - uğrudan ölənlər, Vətəndir. Başın sağ olsun, Vətən! Qisasınız alındı və yene də alınacaq, ta ki sonuncu düşmən torpaqlarımızdan qovulana qədər, əzizlərimiz. Onu da qeyd etmək lazımdır ki, sonuncu düşmən təxribatı bir daha göstərdi ki, dövlət də, Prezident İlham Əliyev də, xalq da əvvəllər olduğu kimi, yene birlikdədir. Birlik olan yerdə işe dirilik olur, qələbə olur. Xalqımız əmindir ki, mənfur ermənilər arxalarında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, Qarabağ torpağından qovulacaq. O gün işe uzaqda deyil. Burada Qarabağ mövzusunda bir şərimin misraları yadıma düşdü:

Hamı bir dərddə sən,
Ata, oğul, həm ərik.
Şuşada görüşsən,
Aşu qardaş, "Cəngi" çal!

Seyran CAVADOV,
"Azərbaycan"

viyyədə və dəqiq yerinə yetirir. Buna görə defələrlə təşəkkürnamələr alır. Ali təhsilini başa vurduqdan sonra "N" hərbi hissəsinə cəlb edilir. Respublikamızın ərazisindəki cəbhə bölgələrində xidmətinin davam etdirir. Onu da qeyd etmək yerinə düşər ki, Rəşadın doğma kəndi Aşağı Cürələndən bugünkü gündə ordumuzda 35 nəfərdən çox zabıt xidmət edir.

İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribat törədirdi. Onlar bu dəfə Tovuz istiqamətindəki mövqelərini ələ keçirməyə çalışaraq qəflətən iri çaplı pulemyotlardan və artilleriya silahlarından atəş açırdılar. Bu zaman 1 nəfər generalımız, 1 nəfər polkovnikimiz, yüksək rütbəli zabitlərimizlə bərabər baş leytenant Rəşad Mahmudov da qəhrəmancasına həlak olur. Bütün Azərbaycan xalqı kimi, Biləsuvar rayonunun əhalisi də düşmənin törətdiyi təxribatdan hiddətlənir. Gənclər cəbhəyə getmək, qısaq almaq, torpaqlarımızı xilas etmək üçün yürüşə çıxır, Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə rəsmən müraciət edib orduya yazılırlar.

Biləsuvar rayon camaatı böyük izdi-həmlə, qədirlənlərlə Rəşad Mahmudovu doğulduğu Aşağı Cürələndən qəbristanlığında torpağa tapşırırlar. Şəhidlər ölmür, onlar bir xalqın, millətin, elin-obanın qürur yerinə, başucalına çevrilirlər. Onlara həsr etdiyim şeirlərdən birində belə demişəm:

Bir ata övladından el oğluna döndünüz.
Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?
Galacək nəsillərə yetəcəkdir ününüz,
Siz bu gün də, sabah da - əbədiyyəyəsiniz,
Bu yurdun sinəsində vüqarınız, dağsınız.

Bəli, şəhidlər cismən həyatdan köçsələr də, xalqın qəlbində, yaddaşında özlərinə əbədi məskən salır, eləcə də onların adı Azərbaycanın hər salnaməsində qızıl hərflərlə yazılır. Şəhid Rəşad Mahmudov haqqında oxuduğu Aşağı Cürələndəki orta məktəbin müəllimi Xatirə Ağayevanın dedikləri: "2000-ci ildə müəllimlik fəaliyyətinə başlamışam. O vaxt Rəşad 2-ci sinifdə oxuyurdu. 5-ci sinifə qədər ona dərs demişəm. Çox təbiyyəti, intizamlı, çalışqan şagird idi. Uşaqlardan soruşanda ki, böyüyəndə

Ermənistanın xarici borcu dövlət büdcəsindən çoxdur

Əvvəli 1-ci sah.

Digər tərəfdən, baş nazir Paşinyanın komandanı səfərləri kimi sadəcə oğurlamağı və mənimsəməyi daha yaxşı bacaran cinayətkar ünsürlərdən ibarətdir. Bu fonda xaricdən alınan borcların da əksər hissi mənimsəmənin qurbanı olur.

Erməni iqtisadçı Karen Adonts isə deyib ki, may və iyun aylarındakı iqtisadi fəallığın azalması ilin sonunadək iqtisadi təəzzülün 5 faizdən də çox olacağına əsas verir: "İqtisadi artıma gəldikdə, mən burada elə də bir perspektiv görmürəm, çünki bu istiqamətdə heç bir addım atılmır. Yeni Ermənistan iqtisadiyyatı naməlum istiqamətə yön almaqdadır".

İqtisadçının sözlərinə görə, bunun səbəbi Ermənistan iqtisadiyyatında struktur dəyişikliklərinin olmamasıdır: "Ermənistan iqtisadiyyatı bir neçə sahəyə əsaslanır: kənd təsərrüfatı, emal, mis xammalının ixracı, turizm, IT sahəsi. Ermənistanın 1 milyard dram həcmində ixracının böyük hissəsini Rusiyaya yönəldiyini nəzərə alaraq digər istiqamətləri inkişaf etdirmək, satış bazarlarını genişləndirmək lazımdır".

Bu gün Ermənistanın faktiki olaraq xarici bazarlarda təmsil olunmadığını bildirdən erməni iqtisadçı bunun əsas səbəbini iqtisadiyyatda diasporla əlaqəli olan səhmdar cəmiyyətlərinin rolunun gücləndirilməməsinə görə görür. Karen Adonts etiraz edir ki, bu gün hökumətin gözə soxmağa çalışdığı tikinti, o cümlədən, yol tikintisi, əslində, vergi daxilolmaları hesabına deyil, sadəcə olaraq iana, yeni xaricdən alınan borc hesabına həyata keçirilir: "İyulun 19-dan etibarən Ermənistan da bəzi istehsalçılar üçün qaz tarifi artımasında

gəldikdə, bu dəyişiklik bütün iqtisadiyyata yükü artıracaq və təbii ki, bu ən böyük problem kimi enerji tələb edən sənaye sahələrində həcmlərini azaldacaq".

Onu da əlavə edək ki, dövlət satınalmaları sahəsində ciddi korrupsiya hökm sürür və məmurlar dövlət ehtiyatları üçün sifarişləri öz adamlarının adlarına açılış şirkətlərə sifariş verərək pulların bir hissəsini sonradan geri alırlar. Belə vəziyyət isə Ermənistanın iqtisadi təəzzülünü daha da sürətləndirir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 35 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Bərd rayonunun Çinari kəndində

yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Merzili, Xocavənd rayonunun Kuropat

kino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidhəmədi, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzdər kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

OXUCULARIN NƏZƏRİNƏ "AZƏRBAYCAN"

qəzetinə 2020-ci ilin ikinci yarısı üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmətbuatçıyı" ASC (012) 440-46-94, (070) 244-17-34
"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması (012) 564-63-45, (050) 214-04-05
"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC (012) 594-09-59
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00
"City press" MMC (055) 819-09-26

6 aylıq
62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

1 aylıq
10,40 (on manat qırx qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

BİLDİRİŞ

"Azərbaycan" qəzetinin İyul 2020-ci il tarixli nömrəsində "Azərsu" ASC daxili vəsaiti hesabına nəqliyyat vasitələri üçün yağların və sürtkü materiallarının satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 17 avqust 2020-ci il saat 18.00-a, təkliflərin açılışı isə 18 avqust 2020-ci il saat 18.00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs – Təchizat və satınalmaların idarə olunması departamentinin satınalmaların təşkili şöbəsinin mühəndisi Ağaəli Mirzəyev (ağali.mirzeyevev@azersu.az +99412 431 47 67 (2246).

Tender komissiyası

BİLDİRİŞ

"Azərbaycan" qəzetinin İyul 2020-ci il tarixli nömrəsində "Azərsu" ASC daxili vəsaiti hesabına nəqliyyat vasitələri üçün turbokompressorların təmiri işinin satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 17 avqust 2020-ci il saat 18.00-a, təkliflərin açılışı isə 18 avqust 2020-ci il saat 18.00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs – Təchizat və satınalmaların idarə olunması departamentinin satınalmaların təşkili şöbəsinin mühəndisi Ağaəli Mirzəyev (ağali.mirzeyevev@azersu.az +99412 431 47 67 (2246).

Tender komissiyası

Beynəlxalq aləm

Ermənistanda koronavirusdan 700 nəfər ölüb



Ermənistanda daha 383 nəfər yeni tipli koronavirus (COVID-19) infeksiyasına yoluxub, 8 nəfər ölüb. Bu barədə "Sputnik Armeniya" saytı xəbər verir. Məlumatla görə, Ermənistanda indiyədək infeksiyaya yoluxanların sayı 36 996, xəstəlikdən ölənlərin sayı isə 700 nəfərə çatıb. Ölkədə COVID-19-dan sağalanların sayı 26 243 nəfərdir.

Əfqanıstanda bir həftə ərzində 46 dinc sakin qətlə yetirilib



Əfqanıstanda taliblərin hücumları nəticəsində son bir həftə ərzində 46 dinc sakin həlak olub, 93 nəfər isə yaralanıb. Bu barədə jurnalistlərə Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Cavid Faysal məlumat verib.

Onun sözlərinə görə, ötən həftə ərzində taliblər 401 hücum ediblər. Əsasən, Gilmənd, Badgis və Qor əyalətlərində mülki əhali arasında itkilər qeydə alınıb.

Braziliya Prezidenti COVID-19-dan sağaldı

Braziliya prezidenti Jair Bolsonaro yeni tipli koronavirus infeksiyasından sağalıb. Dövlət başçısı sosial mediada yazıb ki, COVID-19 üzrə dördüncü test mənfii nəticə verib. Braziliya lideri iyulun 7-dən bəri təhlükəli infeksiya ilə mübarizə aparırdı.

Son məlumata görə, Əfqanıstanın Kapisa əyaləti polis rəisinin müavini Nəci-bulla Səfi "Taliban" hərəkatının qurbanı olub.

Bu barədə jurnalistlərə Kapisa polisinin mətbuat katibi Şayiq Şuriş bildirdi. Taliblər Qalaqan-Qarabağ yolunda Səfiyə silahlı hücum ediblər.

Hücum nəticəsində Səfidən başqa bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

"Taliban" hələlik məlumatı şərh etməyib.

ALLAH RƏHMƏT ELƏSİN!


Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin əməkdaşları Milli Məclisin İşlər müdiri Firudin Hacıyevə bacısı

MƏTANƏT XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verirlər.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55.

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda söylənilənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Öltyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 6957
Sifariş 1772
Qiyməti 40 qəpik